



Təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir



Azərbaycan təhsilə qoyulan investisiyaya görə hazırda dünyada lider ölkələrdən biridir



İqtisadi potensialın yaratdığı realıq

Azərbaycan öz gücünə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yenidən qurur

Qarabağ və Şərqi Zəngəzurdə görüləcək işlərlə bağlı Prezident İlham Əliyev sentyabrın 7-də 5 sərəncam imzalayıb. Dövlət başçısının sərəncamlarına əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Törtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin tikintisi, təmiri və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə 3 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə 2 milyon manat vəsait ayrılıb.

Digər sərəncamlara əsasən, Azərbaycan musiqiçisi, tarzon, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadiqın (Sadiqcanın) Şuşa şəhərində yerləşən evinin layihələndirilməsi və bərpa məqsədilə dövlət büdcəsindən "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsə ilkin olaraq 600 min manat, Kəlbəcər şəhərində 960 şagird yerlik orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat, Zəngilan şəhərində 960 şagird yerlik orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə ilkin olaraq 300 min manat pul ayrılıb.

İlham Əliyev ölkəmizi nəinki Cənubi Qafqazda, ümumilikdə Avroatlantika geosiyasi arealında mühüm əhəmiyyətə malik dövlətə çevirib

Cənubi Qafqazın aparıcı ölkəsi kimi geoiqtisadi və geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında fəal iştirak edən Azərbaycan mühüm qlobal layihələrin reallaşmasına böyük töhfə verir.

Hazırda Azərbaycan "Şərqi-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələrinin üzərində də iş aparır.

Bütün bunlar isə bir daha təsdiq edir ki, İlham Əliyev Azərbaycanı nəinki Cənubi Qafqazda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirib və qlobal layihələrlə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb.

Azərbaycan Avrasiya üçün ticarət qapıları açır



Pambıq əkini sahələri ildən-ildə genişlənir

Bu həm gəlir, həm də yeni iş yerləri deməkdir

Məhsul yığım ərəfəsində nazirlikdə pambıqçılıq şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə xam pambığın alış qiymətinin cari ildə ikinci dəfə artırıldığı da bildirilib. Bu il xam pambığın hər tonuna görə 1-ci növ üçün 800, 2-ci növ üçün 780, 3-cü növ üçün 740, 4-cü növ üçün 700 manat müəyyən edilib. Xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 manat qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manatdan çox əlavə gəlir əldə etməsinə imkan verəcək.

Qeyd olunub ki, bu il pambıqçılıqla məşğul olan şirkətlər tərəfindən 23,7 min hektar sahədə innovativ texnologiyalarla pambıq əkinə aparılıb.

Cari ildə pambıq sahələrində 4,1 dəfə kultivasiya, 2,4 dəfə seyreltmə və kətmə işləri görüldü. Səpinlə birlikdə və yemləmə şəklində 2,3 dəfə gübrə verilib, 4,9 dəfə xəstəlik və zərərvericilərə, 65,6 min hektar sahədə isə əlaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Müzakirələrdə həmçinin texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Yeri gəlmişkən, qeyd edək ki, məhsuldarlığın yüksək olmasında müasir texnika və texnologiyalardan istifadənin xüsusi əhəmiyyəti var. Yeni texnikadan istifadə etməklə məhsuldarlığı 30-35, hətta 40 sentnerə çatdırmaq mümkündür.

Koronavirusa qarşı mübarizə gücləndirilməlidir

İki il əvvəllə müqayisədə hazırda yoluxucu virusa qarşı mübarizədə bir qədər səngimələr müşahidə olunur. Bunun da səbəbi insanlarda yaranan arxaylıqdır. Amma unudulmamalıdır ki, koronavirusla birgə yaşam bəşəriyyətin üzərində fərqli öhdəliklər qoyub.

İstər Azərbaycanda, istərsə də dünya ölkələrində bu vəziyyət dəyişən xətlə inkişaf edir. Enən yoluxmaların ardından yenidən artan saylar və virusun meydana çıxan yeni mutant variantları daha fərqli mübarizə üsullarının tətbiqinə zərurət yaradır. Bu səbəbdən də virusa qarşı mübarizədə arxayınlaşmaq olmaz.

Ağ Evdə keçirilən mətbuat konfransı zamanı bildirilib ki, virusa qarşı mübarizədə əldə olunan nəticələr onu göstərir ki,

Virusun mutasiyaya uğrayan yeni növləri meydana çıxıb

COVID-19 əleyhinə hazırlanmış peyvəndlər daim həyatımızın bir hissəsinə çevrilib. ABŞ-in Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci açıqlamasında deyib ki, gələcəkdə koronavirusun kəskin şəkildə fərqli variantı ortaya çıxmıdığı təqdirdə, çox güman ki, qrip peyvəndi kimi, hər il koronavirus peyvəndinə də ehtiyac olacaq. Həmçinin ehtimal edilir ki, hər il virusun mutasiyaya uğrayan yeni növləri də meydana çıxıb.

Hazırda dünyanın qarşısında duran ən böyük problem isə tövsiyə edilən miqdarda peyvəndlərin tətbiq edilməməsidir. Ka-

liforniya Universitetinin Tibb Departamentinin rəhbəri Robert Vakter vurğulayıb ki, hazırda 5 yaşdan yuxarı hər 3 amerikalıdan yalnız 1-i gücləndirici dozada vaksin vurub. "Peyvəndlənmə olduqca vacib prosedir. Unutmamalıyıq ki, özümüzü, ailəmizi və ümumilikdə cəmiyyəti qarşısındakı payız və qış fəsilələrində yalnız COVID-19 peyvəndləri ilə qoruya bilərik".

Ötən həftə hər 44 saniyədə bir nəfər ölüb

Ümumdünya Səhiyyə Təşkilatının keçirdiyi son brifinqdə bildirildi ki, ötən həftə yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 12 faiz azalıb. Ümumilikdə isə 4,2 milyona yaxın təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Dünyada ən gəlirli biznes sahələrindən biri narkotik ticarətidir. Böyük mafioz şəbəkələr narkotik ticarətindən milyardlarla vəsait əldə edirlər.

Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsi üçün hər il on milyardlarla dollar gəlir götürülür və bundan əldə edilən kapital münaqişə ocaqlarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin daha da güclənməsinə və digər cinayətkar hərəkətlərə sərf olunur.

Bu bəlaya düşən insanlar üçün isə narkotik maddələr həyatlarının kabusuna çevrilir. Əksər hallarda belə insanların son sığınacağı narkoloji dispanserlər olur. Narkotik vasitə və psixotrop maddələrin

Ölümə aparan yol...

Narkomanların cəmiyyətə qaytarılması hər kəsin borcudur

həddən artıq qəbulu ölümlə nəticələnir. Digər hallarda isə həmin şəxslər ya öz-özünə sui-qəsd edirlər, ya da ki cinayət törətməyə meyilli olduqlarından ətrafdakılar üçün təhlükə yaradırlar.

Narkomanıya insan həyatını məhv edir

Psixiatr-narkoloq Asif Kəngərli deyir ki, gənclərin, yeniyetmələrin narkotik vasitələrə qurşanmasının səbəbini cəmiyyətdən, məktəbdən əvvəl ailədə axtarmalıyıq: "Uşaqların həddindən çox

örküyün böyüdülməsi sonradan onların narkotik vasitə qəbul etmə ehtimalını artırır. Bunu həm tibbi ədəbiyyat, həm də təcrübələr göstərir. Onlar çox şeydən xəbərsiz olurlar, əksər hallarda yaxşını pisdən ayıra bilmirlər. Buna görə də uşaqların bununla bağlı maarifləndirilməsinə gücləndirmək lazımdır. Tütünçəkəmə, alkoqolizm, narkomanıya və onların fəsadlarına dair əyani vəsaitlər orta məktəbdə tədris olunmalıdır. Bunu etməsək, hər hansı bir əsaslı dəyişikliyə nail ola bilməyəcəyik".

Həkim bildirir ki, bu bələdan xilas olmaq üçün müraciət edənlər arasında 20-30 yaş arasında olanlar üstünlük təşkil edirlər: "Müşahidələrimə əsasən, narkotik vasitə aludələrinin sayında azalma görmürəm.

Böyük qayıdışın modern yolları



Təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, 1963-cü ildə inşa edilən təhsil ocağı 550 şagird yerlik olmaqla fəaliyyət göstərmişdir. Ərazidə əhalinin sayının artması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olmuşdur. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirli olmuş və məktəb üçün yeni binanın tikilməsi zərurətə çevrilmişdir. Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nə əsasən bu məktəbin yenidən inşası da həyata keçirilmişdir. Həmin proqram əsasında 2021-ci ilin yanvarında Saray qəsəbəsində 2000 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb. Ən müasir və dünya standartlarına uyğun tikilən məktəbin sahəsi 21 min kvadratmetrdir. Yenidən tikilən məktəbdə 70 sinif otağı, 6 laboratoriya, 5 informatika, çağırışqədərki hərbi hazırlıq kabinetləri, musiqi, təsviri incəsənət, texnologiya otaqları, həmçinin kitabxana, akt və iki idman zalı, yeməkhana var. Ən müasir avadanlıqla təchiz olunan binada tədrisin yüksək key-



fiyyətli təhsil üçün hər cür şərait yaradılıb. Təhsil ocağında məktəbəqədər iki kabinet də fəaliyyət göstərəcək. Ümumtəhsil müəssisəsində STEAM mərkəzi də qurulub.

Dövlət başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.

STEAM mərkəzi elektron lövhə, kompüter, 3D printer, müvafiq öyrədici qurğular, elektron komponentlər, döf-

tərxana ləvazimatları ilə təmin olunub. Burada həmçinin mühəndis emalatxanası, dron uçuş otağı, təlim, robototexnika otaqları var.

Saray qəsəbəsindəki 2 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən yeni binasının inşası bir daha təsdiqləyir ki, təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir. Ba-

ki şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair dövlət proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun həyata keçirilir. Bütün bunlar ilk növbədə şagirdlərin yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Azərbaycan təhsilə qoyulan investisiyaya görə hazırda dünyada lider ölkələrdən biridir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlət başçısına məlumat verdi.

Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yaranmışdır. Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə əhali sıxlığı və məktəb tutumu nəzərə alınaraq bu məktəbin layihəsi hazırlanıb. Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabinetləri, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkhana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir.

Prezident İlham Əliyev bu təhsil ocağının məktəbəhazırlıq qrupu, fizika kabinetləri, informatika otağı, kitabxana, idman zalı, kimya laboratoriyası, yeməkhana, çağırışqədərki hərbi hazırlıq otağında, STEAM otaqlarında yaradılan şəraitlə tanış oldu.

STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik sənətlərini də tədris edir.



Qeyd edək ki, təhsil müəssisələrinin inşasının, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni emək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan "Yeni-İl Azərbaycan - yeni məktəb" proqramı ilə davamlı şəkildə dəstək verir.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sermayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Hər bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.



Milli Məclisin Sədri Sahibə Qafarova Zimbabve Senatının Sədri ilə görüşüb



Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Zimbabve Senatının Sədri Meybl Çinomona ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, ölkəmizin Afrika ölkələri, o cümlədən Zimbabve Respublikası ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdıran spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərə bilər.

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament əlaqələrinin inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini xatırladan Sahibə Qafarova Zimbabve parlamentinin nümayəndə heyətinin ötən ilin noyabrında Madriddə keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şöbəsinin ilk yığıncağında iştirakını yüksək qiymətləndirib. Milli Məclisin Sədri xatırladı ki, bu ilin 30 iyun - 1 iyul tarixlərində Azərbaycanda Qoşulmama Hərəkatının Parlament Şöbəsinin Bakı Konfransı keçirilib. Bakı Konfransında 40 ölkənin və 8 beynəlxalq parlament təşkilatının rəhbərləri iştirak edib və konfrans zamanı bizim ümumi mövqeyimizi və baxışlarımızı əks etdirən Bakı Bəyannaməsi qəbul edilib.

Zimbabve Senatının Sədri Meybl Çinomona ölkəsinin parlamentinin Qoşulmama Hərəkatı Parlament Şöbəsi ilə əməkdaşlığa yüksək önəm verdiyini bildirib. O, həmçinin qanunverici orqanlar arasında əlaqələrin önəmliyini qeyd edərək vurğulayıb ki, parlament diplomatiyası müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətə malikdir.

Görüşdə qarşılıqlı maraqa doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Banqladeş Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir



Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Banqladeş Xalq Respublikası parlamentinin Sədri Şirin Şarmin Çaudhuri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Azərbaycan və Banqladeşin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdiyini vurğulayan Sahibə Qafarova deyib ki, biz Banqladeşin həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsində ədalətli mövqeyini dəstəkləməsinə yüksək qiymətləndiririk.

Spiker Sahibə Qafarova ölkələrimiz arasında müsbət münasibətlərin mövcud olduğunu qeyd edərək müxtəlif səviyyələrdə və sahələrdə qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələrimiz arasında hüquqi bazanın genişləndirilməsi daha sıx əlaqələrin qurulmasına töhfə verə bilər. Həmçinin parlamentlərimiz arasında qarşılıqlı əməkdaşlıq dövlətlərimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərə bilər.

Banqladeş Xalq Respublikası parlamentinin Sədri Şirin Şarmin Çaudhuri ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini söyləyərək vurğulayıb ki, bu məqsədlə bir çox sahələrdə əlaqələrin qurulmasına maraqlılırlar. O cümlədən qanunverici orqanlarımız arasında əlaqələrin daha da genişləndirilməsi münasibətlərin dərinləşməsi üçün yaxşı imkanlar yarada bilər.

Şirin Şarmin Çaudhuri Banqladeş parlamentinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şöbəsi ilə əlaqələrə böyük önəm verdiyini bildirib. O, bu ölkənin nümayəndə heyətinin Parlament Şöbəsinin Bakı Konfransında iştirak etdiyini qeyd edib, konfransda qaldırılan məsələlərin əhəmiyyətindən danışıb.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

Sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edilib.

Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində ordumuzun mövqelərini intensiv atışmaq tutması nəticəsində yaranan biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısını dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Hərbi qulluqların xidmət və məişət şəraitini, mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlərdən danışan general-polkovnik Z.Həsənov qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Müdafiə naziri şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırlıq səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair tapşırıqlar verib.

Döyüş növbətçiliyi, eləcə də gündüzlük xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin şəxsi heyətin sağlamlıq nəqliyyatında mühüm rol oynadığını bir daha xatırladan nazir hərbi qulluqlara bu qaydaların müntəzəm olaraq çatdırılmasını, həmçinin riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.

General-polkovnik Z.Həsənov bölmələrdə qısa hazırlıq işlərinin plana əsasən tamamlanması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımı ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Müşavirənin sonunda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis və tibbi təminat üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Ümummilli Lider Heydər Əliyev deyib: "Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir".

Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunub. Xüsusilə son illər beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəlif Qasımov Babək rayonunun Sirab kəndi ərazisindəki Uçan Ağıl qədim yaşayış yerinə gəlib. Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, arxeoloji ekspedisiyanın rəhbəri Vəlif Baxşəliyev məlumat verərək deyib ki, 2022-ci ildə muxtar respublikada Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyaları və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən arxeoloji tədqiqatlar aparılıb. Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən Sədərək Kültəpəsində şəhər strukturunun qalıqları

Naxçıvanda Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası aparılıb



ları, o cümlədən daş döşənmiş küçələr, böyükhəcmli, düzbucaq formalı ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi-mədəniyyət qalıqları aşkar olunub. Sədərək Kültəpəsi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Dəmir dövrünə aid ən qədim şəhər yeri hesab olunur. İyun-iyul aylarında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən Naxçıvantəpə yaşayış yerində arxeoloji qazıntı işi davam etdirilib. Tədqiqat zamanı Naxçıvan şəhəri ərazisində e.ə. VI minillikdən başlayaraq məskunlaşma olduğu müəyyən edilib.

Naxçıvantəpə yaşayış yerinin tədqiqi zamanı həmçinin indiyədək Cənubi Qafqazda məlum olmayan, dünya alimlərinin marağına səbəb olan Dalmatəpə mədəniyyəti aşkarlanıb.

Bildirilib ki, bu ilin avqust-sentyabr aylarında Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası Sirab kəndi ərazisindəki Uçan Ağıl yaşayış yerində arxeoloji qazıntı aparıb. Bu yaşayış yeri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Erkən və Orta Eneolit dövrələrinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Abidənin tədqiqi zamanı Naxçıvanda Göyçə və Zəngəzur obsidianından istifadə olunduğu aşkar edilib.

Fransanın Lion Universitetinin arxeoloqu Katherine Marro ekspedisiya üzvlərinin fəaliyyəti üçün yaradılan şəraitə və göstərilən diqqətə görə Ali Məclisin Sədri Vəlif Qasımovun birgə təşəbbüsü ilə Naxçıvanın mədəniyyətini qoruyub saxlayan yeri daha tədqiq etdiyini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəlif Qasımov ekspedisiyanın nəticələrinin beynəlxalq səviyyədə yayılması, Uçan Ağıl yaşayış yerinin qeydiyyatı alınması və qorunması barədə tapşırıqlar verib, ekspedisiya üzvlərinə təşəkkür edib, xatirə şəkli çəkdirilib.

Milli Məclisin deputatları AŞ PA-nın komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının sentyabrın 12-dən 19-dək keçiriləcək komitə iclaslarında iştirak edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a bildirilib ki, AŞ PA-nın Siyasi işlər və demokratiya, Monitoring, Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasları Fransanın Paris şəhərində, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası isə Yunanıstanın Afina şəhərində keçiriləcək.

AŞ PA-nın Siyasi işlər və demokratiya komitəsinin sentyabrın 12-13-də, Monitoring komitəsinin sentyabrın 14-15-də keçiriləcək iclaslarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə iştirak edəcəklər.

Siyasi işlər və demokratiya komitəsinin iclasında region ölkələrindəki mövcud vəziyyətin siyasi təsirləri, AŞ PA-nın siyasi arxitekturasının təməli kimi Avropa Şurası-

nin rolunun möhkəmləndirilməsi və digər Avropa perspektivləri mövzularında məruzələrin dinlənilməsi, müzakirələrin aparılması, müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulub.

Monitoring komitəsinin iclasında bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi və qurumun monitoring prosedurları ilə bağlı məsələlərə baxılacaq.

İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Avropa Şurası Parlament Assambleyasının Monitoring komitəsinin Albaniya üzvü həmməruzəçisi Asim Mollazadə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirecək.

Parisdə sentyabrın 16-da keçiriləcək Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında isə deputat Kəmal Nuriyev iştirak edəcək.

İclasda Avropada islamofobiya və müsəlmanlara yönəlik irqi ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsi, idman sahəsində qadınlara qarşı diskriminasiyaya son qoyulması, rəqəmsal texnologiyalara bərabər olçatanlığın yaradılması, gender bərabərliyi hallarının qarşısının alınması ki-

mi aktual mövzular və digər məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək. Milli Məclisin deputatı tədbirdə müzakirə edilən məsələlərə öz münasibətini bildirecək.

AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sentyabrın 18-19-da Afina-da keçirilən iclasına isə Azərbaycan tərəfindən deputatlar Səməd Seyidov və Nigar Arpadarai qatılacaqlar.

İclasın gündəliyinə miqrasiya və sığınacaqın verilməsi kontekstində Avropa həmrəyliyi, miqrantların və qaçqınların inteqrasiyası kimi mövzular müzakirə ediləcək, bəzi təşkilati işlərə baxılacaq. Qeyd edək ki, iclasda Nigar Arpadarainın "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzə ilə çıxış etməsi gözlənilir.

AŞ PA-nın komitə iclaslarında həmçinin əvvəlki iclasların protokolları təsdiqlənəcək, Avropa Şurasının 4-cü sammitinə və Demokratiya üzrə Dünya Forumuna və digər növbəti tədbirlərə hazırlıq işləri nəzərdə keçiriləcək.

Səkkiz ay ərzində 42 mindən çox şəxsə əlillik təyin olunub

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust ayları ərzində 42,5 min şəxsə əlillik təyin edilib.

Bu barədə AZƏRTAC-a Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətə əlaqələr şöbəsinə məlumat verilib.

Bildirilib ki, onlardan 13,6 mininə ilkin, 28,9 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Son səkkiz ayda həmçinin agentliyin reabilitasiya müəssisələrində 29,3 min şəxsə reabilitasiya xidməti göstərilib, 9,4 min şəxsə 42,1 min reabilitasiya vasitəsi verilib.

"TurAz Qartalı-2022" təlimində iştirak edən aviasiya vasitələri Türkiyəyə qayıdıb



"TurAz Qartalı-2022" birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Türkiyəyə qayıdıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, onlardan 13,6 mininə ilkin, 28,9 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Son səkkiz ayda həmçinin agentliyin reabilitasiya müəssisələrində 29,3 min şəxsə reabilitasiya xidməti göstərilib, 9,4 min şəxsə 42,1 min reabilitasiya vasitəsi verilib.



QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR dirçəliş yolundadır



Böyük qayıdışın modern yolları

Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Füzuli-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Sanlı Zəfərimizlə bitən Vətən müharibəsindən ötən 1 il 9 ay ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Əlbəttə ki, bu ərazilərdə hərəkətin tənzimlənməsi üçün ilk növbədə yolların yenidən qurulması, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-ogistik baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilir.



nin icrası çərçivəsində yararsız quruntun çıxarılması, yatağın genişləndirilməsi, 26,5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir. Artıq yolun 59,3-64,8-ci kilometrlik hissəsində yol əsasının tikintisi yekunlaşmaq üzrədir.

Yol boyunca müxtəlif ölçülü süotürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə nəzərdə tutulan yolun 0,2, 5,7, 37 və 63-cü kilometrlik hissələrində 4 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi işləri icra olunur.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun qaydada həyata keçirilir. Tikintinin tərtib edilmiş qrafikə uyğun olaraq 2023-cü ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımı sayda qüvvə cəlb edililib.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks-istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcəkdir.

Bir sözlə, əksər yolların tikintisi prosesi yüksək sürətlə davam etdirilir. Əminliklə deyə bilərik ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturunu tamamilə yenidən qurulub istifadəyə veriləcək.

İkinci Qarabağ müharibəsindəki sanlı qələbədən sonra yaranan yeni reallıq göz önündədir. Qarşıya qoyulan bir-nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaqdır. Tezliklə bu yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

İqtisadi potensialın yaratdığı reallıq

Azərbaycan öz gücünə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yenidən qurur



Qarabağ və Şərqi Zəngəzurdə aparılan bərpa, yenidənqurma prosesi illərlə yağmalanıb dağıdılan, viran qoyulan yurd yerlərimizə yeni nəfəs gətirib. Artıq azadlığımıza qovuşan bölgənin çiçəklənmə dövrü başlayıb.

Geniş tikinti-quruculuq meydanına çevrilən bölgədə bütün infrastrukturular yenidən qurulur. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir, tarixi, mədəni və dini abidələrimiz bərpa edilir. Bütün bunları isə Azərbaycan dövləti kənarından yardım almadan yalnız öz iqtisadi potensialı hesabına həyata keçirir.

Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı yeni sərəncamlar imzalayıb

Qarabağ və Şərqi Zəngəzurdə görüləcək işlərlə bağlı Prezident İlham Əliyev sentyabrın 7-də 5 sərəncam imzalayıb. Dövlət başçısının sərəncamlarına əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Törtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə 3 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə 2 milyon manat vəsait ayrılıb.

Digər sərəncamlara əsasən, Azərbaycan musiqiçisi, tarzun, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadiqın (Sadiqcanın) Şuşa şəhərində yerləşən evinin layihələndirilməsi və bərpası məqsədilə dövlət büdcəsindən "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsə ilkin

olaraq 600 min manat, Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat, Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə ilkin olaraq 300 min manat pul ayrılıb.

Bu sərəncamlar bir daha dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun bərpasına xüsusi diqqət ayırdığını, görülən bütün işlərin birbaşa onun nəzarəti altında həyata keçirildiyini göstərir. Bunu İlham Əliyevin görülən işlərinin təməliyəmə mərasimlərinin keçirilməsi ilə bağlı vaxtaşırı həmin ərazilərə baş tutan səfərlərindən də görmək mümkündür.

Azərbaycan daxili imkanları hesabına Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulma işlərinə iki il ərzində təxminən 5 milyard manata yaxın vəsait ayrılıb. Bu da işğaldan azad olunmuş torpaqlara tezliklə həyatın qaydacağından, öz dədə-baba yurdlarında didərgin düşən insanların qısa zamanda ora dönəcəyindən xəbər verir. 2022-ci ilin dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzura ayrılan vəsait daha çox infrastrukturun və Böyük qayıdış proqramına uyğun olaraq

ilk kommunal xidmətlər şöbəsinin yaradılmasına yönəldiləcək. Füzulidə ikinci "ağıllı kənd" in salınmasının başlanacağı da gözlənilir.

Dövlət siyasətinin prioritet istiqaməti

Qarabağ və Şərqi Zəngəzurdə görülən işlərdən danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qəzətimizə açıqlamasında bildirib ki, ümumiyyətlə, Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri məhz Böyük qayıdış həyata keçirməkdir. Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurdə infrastrukturun bərpası, ərazilərin minalardan təmizlənməsi istiqamətində böyük işlər görülür. İşğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsi üçün, əlbəttə ki, maliyyə əsasındır. Bütün bu prosesləri Azərbaycan öz gücü hesabına aparır.

Arzu Nağıyev qeyd edir ki, Prezident İlham Əliyevin verdiyi sərəncam və fərmanlara əsasən, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, vətəndaşların həmin ərazilərə köçməsi üçün mühüm işlər görülür və bunlara lazımı vəsait ayrılır: "Hazırda həmin ərazilərin bərpası dövlət siyasətinin prioritet istiqaməti

metdir. Bu, təqdirləyici haldır, çünki sosial məsələlərin həlli ilə bərabər, bu gün əsas vəzifə işğaldan azad olunmuş torpaqlarda infrastrukturun yenidən qurulması və bərpası, vətəndaşlarımızın öz doğma torpaqlarına tezliklə qayıtmasını təmin etməkdir. Ərazi bütövlüyümüzü, suverenliyimizi, Azərbaycan xalqının rifahının yüksəlməsi qarşısında duran ən ciddi məsələdir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl addımlar atılır".

Azərbaycan dövlətinin öz əzəli torpaqlarında gördüyü möhtəşəm işlər göz qabağındadır. Bunu Qarabağa səfər edən xarici qonaqlar da təsdiqləyirlər. İki il ərzində müxtəlif vaxtlarda həmin ərazilərə baş çəkənlər dəyişiklikləri, həyata keçirilən işləri gördükcə təəccüblərini gizlədə bilmirlər. Belə qısa zamanda dövlətimizin ermənilər tərəfindən viran qoyulmuş ərazilərini necə cənnətməkəna çevirdiyini gördükdə heyrətlərini gizlədə bilmirlər. Gözəl Qarabağımızdan, Şərqi Zəngəzurdən paylaşılan hər bir foto, video qısa zamanda dəyişikliyi görməyə, gözəllikləri duymağa kifayət edir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Laçın şəhərinin, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpası üçün tədbirlər görülür



mümkün olmadıqından alternativ mənbə olaraq bulaqlardan şəhər suyunun verilməsi qərar alınıb. Bu məqsədlə magistral kəmərin qəzalı hissələri təmir olunub, suyun optimal paylanması və tənzimlənməsi məqsədilə magistral kəmərin üzərində siyirtmələr və havaburaxıcı quraşdırılıb. Şəhər şöbəsi də istismara yararsız olduğundan müvafiqi olaraq yerüstü şöbənin yara-



Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhərinin, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpası məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbirlər davam etdirilir.

Cəmiyyətdən AZƏRTAC-a bildirləb ki, ilkin olaraq şəhərin mövcud su mənbəyi, su anbarları, magistral və şöbə su xətlərinin istismar vəziyyəti təftiş edilib. Məlum olub ki, şəhərin əsas içməli su mənbəyi olan subartezian quyuları istismara tamamilə yararsız vəziyyətə salınıb. Quyuların zonasında suqəbulədiç qurğu, nasos stansiyası, elektrik təchizatı sistemləri məqsədlə şəkildə sızradan çıxarılıb, nasoslar sökülürək aparılıb. Subartezian quyularının bərpası qısa müddətdə



dılmasına qərar verilib. Bu məqsədlə müxtəlif diametrlə polietilen borularla 3 kilometrə qədər artıq xətt çəkilib, mövcud magistraldan yeni şöbəyə birləşmələr verilib və ehtiyac olan tikililərə içməli suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərdə sudoldurucu qüllə quraşdırılıb, xidmət göstərilməsi üçün əraziyə 3 sudaşıyan maşın cəlb olunub.

Bunlarla yanaşı, Laçın şəhərinin dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə layihələndirmə işlərinə başlanılıb. Müxtəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nasos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Qərara alınıb ki, yararsız hala salınmış subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular bərpa edilsin, anbarlar yuyulub təmizlənərək istismara qaytarılsın.



QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR
dirçəliş yolundadır

Ağalı kəndi daha 62 sakinini qoynuna alıb



Şərqi Zəngəzura qayıdış: 13 ailədən ibarət növbəti köç karvanı Ağalıya çatıb



Zəngilan rayonunda "ağılı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən yola salınan 13 ailədən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatıb. İyirmi doqquz ildən sonra Vətəno qayıdan zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.

Onlara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük qayıdışın ilk qədəmləridir. Ümumilikdə "ağılı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər), ikinci mərhələdə 25 ailə (125 nəfər) köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, "ağılı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar.



Şərqi Zəngəzur İqtisadi rayonunda Ağalı kəndinə köçürülən sakinlərin qayıdışı davam edir.

İşğaldan azad edilmiş Zəngilan rayonunda "ağılı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 62 nəfərdən ibarət daha 13 ailə köçürülüb.

AZƏRTAC xəbər verir ki, 29 ildən sonra Vətəno dönmən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.

Birgə nahardan sonra Ağalı sakinləri yeni evlərinə gəliblər. Xüsusi nümayəndəliyin əməkdaşları tərəfindən onlara evlərin açarları təqdim edilib. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıdıqdan sonra üç il müddətində dövlətin onlar üçün

müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlanma biləcəklər. Jurnalistlərin suallarını cavablandıraraq Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu gün - sentyabrın 10-da Zəngilan rayonuna Ağalı kəndinə sakinlərin köçürülməsinin ikinci mərhələsi başa çatır: "13 ailənin 62 üzvü artıq Ağalı kəndindədir. Bu hissləri bizlərə bəxş edən Prezident İlham Əliyevə minnətdarıq. Allah şühdərimizə rəhmət eləsin, qazılarımıza şəfa versin. Bu günə qədər Ağalıya 66 ailə köçürülüb və müxtəlif müəssisələrdə, dövlət qurumlarında, təşkilatlarda, aqrar sahədə işlə təmin olunublar".

Ömrünün çox hissəsini Ağalıda keçirən 81 yaşlı Qənfilə Qayıtaranova sevincini AZƏRTAC-la bölüşüb: "Ömrümün axır çağında Vətənimə, torpağıma gəldim. Elə bildim ki, dünyaya yenidən gəlmişəm. Torpağıma 29 il idi ki, həsrət idik. İndi bu həsrətimiz sona

çatıb. Daha dördüm yoxdur. Allah Prezidentimizi, ordumuzun qorusun, şühdərimizə rəhmət eləsin".

Ağalının digər sakinini Şahin Mahmudov isə deyib: "Kəndimizi türk döndə 14 yaşım var idi. Əvvəl Beyləqanda, sonra isə Bakıda məskunlaşmışdıq. İndi ailəmlə, övladlarımla kəndimizə qayıtmışam. Kiçik övladımın 6, böyük övladımın 16 yaş var. Çox şükür olsun ki, kəndimizə qayıtda bildik. Ağalı müharibədən əvvəl də gözəl idi. İndi daha gözəl olub. Burada daimi yaşayacağıq, qurub-yaradacağıq. Övladlarımızı doğma yurda sevgi ruhunda böyütmüşük. Hamımız sevinirik ki, yurdumuza dönmüşük".

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb.

"Ağılı kənd" layihəsi yaşayış, istehsal, sosial xidmətlər, "ağılı kənd təsərrüfatı" və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edilib. Ərazidə evlər, qeyri-yasayış binaları, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən ödənilir. Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Bura-

da "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri təsis olunub. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin etməkdir. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstərilir. Vətəndaş birbaşa videobağlantı ilə DOST mərkəzlərinin sosial agentinə müraciət edir və müraciəti yerində həll olunur. "Ağılı kənd" əhalisinin şəhərdə ölə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı var.

Kənddə tikilmiş fabriki, ailə sağlamlıq mərkəzi (təbii məntəqəsi) də tikilib. Burada aptek, mağaza, kafe, mobil operator xidməti də fəaliyyət göstərir. Kənddə yaradılacaq "ağılı kənd" təsərrüfatı idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq olunub.

Ağalı sakini: "Kəndimiz təsəvvür etdiyimdən də gözəldir"

"Çox sevinirəm ki, 29 ildən sonra doğma kəndimə qayıtmışam. Hisslərimi sözlə ifadə edə bilmirəm".




Bunu AZƏRTAC-a sentyabrın 10-da Ağalıya köçən kənd sakini Zakir İbrahimov deyib.

"Kəndimiz yüksək səviyyədə yenidən qurulub. Təsəvvür etdiyimdən, gözlədiyimdən də gözəldir. Allah bütün zəhməti keçənlərə kömək olsun! Allah şühdərimizə rəhmət eləsin, qazılarımıza şəfa versin! Allah Prezidentimizi həmişə var eləsin!", - deyərək Ağalı sakini vurğulayıb.

Simuzər SƏLİMOVA: "Sağlıqla öz yurdumuza qayıdaq, orada daim yaşayaq"

"Doğma kəndimizə qayıtdığımız üçün çox sevincliyik. Arzu edirəm ki, evindən-əşiyindən didərgin düşmüş digər həmvətənlərimiz də doğma yurdlarına geri dönsünlər".




AZƏRTAC xəbər verir ki, bu fikirləri Ağalı kənd sakini Simuzər Səlimova söyləyib.

"Mən Zəngilandan didərgin düşəndə yeddi yaşım var idi. O zaman birinci sinfə gedirdim. O günləri çox gözəl xatırlayıram. Sağlıqla öz yurdumuza qayıdaq, daim orada yaşayaq", - deyərək Simuzər Səlimova bildirib.

Ağalı sakini: "29 illik həsrətə son qoyulduğu üçün sevincliyəm"

"Mənim oğlum Birinci Qarabağ müharibəsində şəhid olub. Biz isə 1993-cü ildən köçkünlük həyatı yaşayırdıq".



Bu fikirləri AZƏRTAC-a Ağalı kənd sakini Təkə Əliyev söyləyib.

"Mən Zəngilandan çıxanda 44 yaşım var idi, o vaxtdan bəri torpaq həsrəti ilə yaşayırdım. 29 ildir ki, öz doğma yurdumdan uzaq idim. Bu gün isə uzun həsrətdən sonra arzularıma çatıram", - deyərək T.Əliyev vurğulayıb.

Teymur ƏLİYEV: "Ağalıda əbədi yaşayıb, oranı cənnətməkəna çevirəcəyik"

"Biz 1993-cü ildən köçkün həyatı yaşayırdıq. Zəngilanda doğulmuşuq, ora bizim üçün daha əzizdir".



Bu fikirləri AZƏRTAC-a Ağalı kənd sakini Teymur Əliyev söyləyib.

"Gecəni həyəcədən yata bilmədim. Ağalıya qayıtdığımız üçün sevincimizin həddi-hüdudu yoxdur. Bu gün ailəmlə öz doğma yurdumuza

geri dönürük. Bizə bu sevinci yaşatdığı üçün Allaha şükür edirik", - deyərək Ağalı sakini bildirib.

O qeyd edib ki, Ağalıda əbədi yaşayıb, qurub yaradacağıq, oranı cənnətməkəna çevirəcəyik.

T.Əliyev deyib: "Torpaqlarımızın azadlığı uğrunda minlərlə şəhid vermişik. Buna görə də işğaldan azad olunan torpaqlara geri dönmək borcumuzdur".

Nuranə ZEYNALOVA: "Ağalı kəndinə köç etdiyimiz üçün çox xoşbəxtik"

"Zəngilan rayonunun Ağalı kəndinə köç etdiyimiz üçün sevincimizin həddi-hüdudu yoxdur. Uşaqlarımız işğaldan azad olunduğu üçün çox xoşbəxtik, həmin yerlərdə getməyi daim arzulayıblar".



Bu fikirləri AZƏRTAC-a Ağalıya köçən Nuranə Zeynalova söyləyib.

O deyib: "Yoldaşım hər zaman Zəngilan xatirələrindən danışır, övladlarımızı vətən-

pərvərlik ruhunda tərbiyə edirdi". Qubadlı rayonundan olduğunu qeyd edən Nuranə Zeynalova bildirib ki, üç yaşından bəri məcburi köçkünlük həyatı yaşayıb.

"Allah şühdərimizə rəhmət etsin, onların sayəsində məcburi köçkünlər öz doğma torpaqlarına geri qayıdırlar. Şühdə anaları qarşısında baş əyirəm", - deyərək vurğulayıb.

Dünya səyyahları Zəngilanın Ağalı kəndinə səfər ediblər

Azərbaycanda səfərdə olan dünya səyyahlarının növbəti ünvanı Şərqi Zəngəzur olub. İyirmi ölkədən 40 nəfərə yaxın beynəlxalq səyyah işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində yenidən canlanan həyatı görüb.

AZƏRTAC xəbər verir ki, səfərlərinin üçüncü günündə Ağalı kəndinə gələn qonaqları Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.

Səyyahlara Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, Zəngilan 27 il düşmən işğalında qaldığı zaman şəhər mərkəzi ilə bərabər, 5 qəsəbə və 79 kənd tamamilə yerləyeksən edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin düşərək məcburi köçkün olub. Yaşayış yerləri, tarixi mədəni və dini abidələr dağıdılıb. Həmçinin erməni işğalı zamanı Zəngilan ekoloji terrora məruz qalaraq flora və faunası da məhv edilib. Yaşı 300 ildən çox olan palıd, çinar ağacları, həmçinin hektarlar-



la qoz ağacları və digər yaşlıqlar məhv olub. Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi zamanı Zəngilan erməni işğalından azad edilərək əsl sahiblərinin nəzarətinə keçib. Vurğulanıb ki, 27 il düşmən əsarətində qalan Zəngilan artıq iki ildir çiçəklənməyə başlayıb. Bu günə kimi Ağalı kəndində 53 ailədən 264 nəfər sakin doğma yurduna qovuşub. Sentyabrın 10-da isə 13 ailədən 62 nəfər öz doğma yurduna geri döndüyü diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb və bir neçə inzibati bina da inşa edilib. Kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılıb.

Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2023-cü ildə, Əhmədboyalı-Horadiz-yaxşılaşdırılması üçün məşğulluq məsələləri, sakinlərin işlə təmin edilməsi dövlət qurumlarının xüsusi nəzarəti altındadır. Bildirilib ki, Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilib, yaxınlığında isə şəhərin ümumi insan sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda işğal, Zəfər məşəlləri kompleksi və Memorial Parkın tikintisi də planlaşdırılıb.



Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2023-cü ildə, Əhmədboyalı-Horadiz-yaxşılaşdırılması üçün məşğulluq məsələləri, sakinlərin işlə təmin edilməsi dövlət qurumlarının xüsusi nəzarəti altındadır. Bildirilib ki, Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilib, yaxınlığında isə şəhərin ümumi insan sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda işğal, Zəfər məşəlləri kompleksi və Memorial Parkın tikintisi də planlaşdırılıb.

Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2023-cü ildə, Əhmədboyalı-Horadiz-yaxşılaşdırılması üçün məşğulluq məsələləri, sakinlərin işlə təmin edilməsi dövlət qurumlarının xüsusi nəzarəti altındadır. Bildirilib ki, Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilib, yaxınlığında isə şəhərin ümumi insan sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda işğal, Zəfər məşəlləri kompleksi və Memorial Parkın tikintisi də planlaşdırılıb.



Mincivan-Ağbənd avtomobil yolunun inşası isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayında tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı da hazır vəziyyətdədir. Bildirilib ki, Zəngilanın yenidən qurulmasında vacib ilk məsələ ermənilərin işğal

illərində zərər vurulmuş ekosistemin bərpasıdır. Zəngilanın Bəsitçay hövzəsi boyunca yerləşən təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi olduğu, lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində çinar meşələrinin də ekosistmə həyata keçirdiyi səyyahların diqqətinə çatdırılıb. Vurğulanıb ki, işğaldan azad edilən Zəngilan rayonu ekosistemin bərpası üçün 20 min çinar ağacı və 1000 kiloqrama yaxın verə biləcək sahələrin inkişafı da nəzərdə tutulub. İstər kənd təsərrüfatının inkişafı, istərsə də turizm potensialının istifadəsi burada yaşayan əhalinin məşğulluğuna müsbət təsir edəcək. Daha sonra səyyahlar kənddə yaradılan infrastrukturla tanış olublar.



Dünya səyyahları erməni işğalından azad edilən Xudafərin körpüsündə olublar

Azərbaycanda olan dünya səyyahlarının işğaldan azad edilən ərazilərə səfərinin son dayanacağı Cəbrayıl rayonu olub. Onlar Xudafərin körpüsü ilə yaxından tanış olublar.

AZƏRTAC xəbər verir ki, səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl şəhəri, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.



Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landsaftla üzü birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının uni-

versal dəyərləri abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşınıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər Orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.



Diqqətə çatdırılıb ki, digər ərazilər kimi, bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər dağıdılıb, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər tövlə ki-

mi istifadə olunub. Həmçinin qəbirələr qazılaraq dağıdılıb. Vurgulanıb ki, möhür işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurdə həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

QHT nümayəndələri, bloqçu və ictimai fəalları, şəhid analarının Şuşaya səfəri başa çatıb



Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, bloqçu və ictimai fəalları, şəhid analarının Şuşaya üç günlük səfəri yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da daha bir heyət Şuşaya gəlib. Budəfəki heyətin üzvləri arasında eşitmə və nitq qüsurlu gənclər, qadın sahibkarlar da yer alıblar.

Səfər iştirakçıları Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsində, Bülbülün ev-muzeyində olub, Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Nətovan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət



ediblər. Həmçinin Bülbülün ev-muzeyində Prezident təqaüdcüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin müəllifi olduğu "Qarabağın idman tarixi" kitabının təqdimatı olub.

Heyətin üzvləri Şuşada işğalın ağır nəticələri, dağıdılmış binalar və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda səfər iştirakçıları yol boyunca işğaldan azad olmuş ərazilərdə, eləcə də Şuşada həyata keçirilən genişmiqyaslı tikinti işlərini izləyiblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər üç gün davam edib. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloqçu və ictimai fəalın iştirak etdiyi səfərlər ümumilikdə 500 nəfər qoşulub.

İşğaldan azad olmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda səyyahlar səfər barədə təəssüratlarını bölüşərək jurnalistlərin suallarını cavablandırıblar.

"MTP" klubunun rəhbəri Çarlz Billi bildirib ki, işğaldan azad olmuş ərazilərə səfər etmək onlar üçün xoş oldu. Qeyd edib ki, yerli əhalinin hələ də bu ərazilərə rahat şəkildə səyahət edə və 30 il ərzində gədmə bilməməsi məyus edici haldır. "Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə böyük işlər görür - yollar çəki-

lir, hava limanları tikilir, yenidənqurma işləri həyata keçirilir", - deyərək qeyd edib. Finlandiyalı səyyah Kari Matti Valtari Qarabağ bölgəsinin çox gözəl mənzərəsi olduğunu söyləyib. O bildirib ki, ölkəmizin, ümumiyyətlə, gözəl təbiəti var.

K.Matti işğaldan azad olunan ərazilərdə minna probleminin olduğunu qeyd edib. O, səfər zamanı minatomizləmə əməliyyatlarını da izlədiklərini bildirərək bu ərazilərin qısa müddət ərzində minalardan təmizlənməsinə, insanların bu

səfəli yerlərə rahat ziyarət edə biləcəyinə və onlar üçün hər bir şəraitin yaradılacağına inanıldığını qeyd edib.

Göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkür edən əslən Belçikadan olan səyyah İvi Bve deyib ki, o, ekstremal turizmle məşğul olur. O, işğaldan azad olunan ərazilərin turizm potensialının böyük olduğunu, lakin hazırda bu ərazilərə səyahət etməyin təhlükəliyini diqqətə çatdırıb. "Ərazi minalardan tam təmizləndikdən sonra turistlər buraya rahat səfər edə biləcəklər. Biz gör-

düklərimizi daha geniş auditoriyaya çatdıracağıq. Azərbaycan buradakı həqiqətləri dünyaya qoruzsuz çatdırmağa çalışır. Biz bir daha buna əmin olduq", - deyərək qeyd edib.

Amerikalı səyyah Miriam Stivenz bildirib ki, bu onun ölkəmizə ilk səfəridir. Qeyd edib ki, Azərbaycan böyük mədəni irsə malikdir. "Qarabağ insanların qədim yaşayış məskənlərindən biridir. Azıq mağarasında oldum. Bu yerlərdə turizm üçün böyük potensial var", - deyərək amerikalı səyyah əlavə edib.



Norveçli səyyah Yorn Auşstad səfərin çox maraqlı keçdiyini bildirib. Səyyah Qarabağın çox gözəl təbiətinin olduğunu söyləyib: "Qarabağ barədə təəssüratlarını bir sözlə ifadə etmək çox çətindir. Ancaq demək olar ki, orada

Azərbaycan Avrasiya üçün ticarət qapıları açır

İlham Əliyev ölkəmizi nəinki Cənubi Qafqazda, ümumilikdə Avroatlantika geosiyasi arealında mühüm əhəmiyyətə malik dövlətə çevirib

Əvvəlki 1-ci sahə.

Hindistandan Şimali və Qərbi Avropaya gedən yüklər Azərbaycandan keçəcək

Dünyanın aparıcı dövlətləri və təşkilatlarının Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik zəmanəti adlandırması əbəs yərə deyil. Çünki Azərbaycan Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu artıq həyata keçirdiyi qlobalmiqyaslı layihələrlə təsdiqləyib.

Möhür İlham Əliyevin təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm tövq göstərib.

Azərbaycanın iştirakı ilə reallaşan qlobal layihələrdən biri də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizidir. 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən sazişi ratifikasiya edib.

Dəhliz yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə isə 3 həftə olması gözlənilir.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli sərəncamının icrası olaraq Astara (AR) - Astara (İİR) demir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində demiryol körpüsü inşa olunub, Astaraçay üzərində demiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 kilometr yol çəkilib.

Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına demir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq. Dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə 10 milyon tona qədər artırılması planlaşdırılır.

Rəşt-Astara demir yolu layihəsi üzrə saziş layihəsi bir aya hazırlanacaq

Sentyabrın 9-da Bakıda Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Tərəflər dəhliznin potensialı və perspektivləri haqqında ətraflı müzakirələr aparıb, Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından tam həcmdə istifadənin və bu xüsusda dəhliznin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Görüşün yekunu olaraq tərəflər arasında Bakı Bəyannaməsi imzalanıb.

Bəyannamədə tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər, həmçinin 2030-cu ilə qədər tərəflərin ərazilərində 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar. Tərəflər dəhliznin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və

tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrupun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətini vurğulayıblar. Bundan əlavə, tərəflər bir ay ərzində Rəşt-Astara demir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər.

Bakıda əldə edilən razılıq "Şimal-Cənub" nəqliyyat dəhlizi üçün dönüş nöqtəsi hesab olunur. Qeyd edilir ki, dəhlizin açılması ticarətin inkişafına, o cümlədən vaxta qənaət və xərc baxımından hər üç ölkəyə fayda verəcək.

Başqa marşrut variantı yoxdur

Prezident İlham Əliyev İtaliyaya işğuzar səfəri çərçivəsində sentyabrın 2-də Çernobbio şəhərində "Il Sole 24 Ore" qəzetinə müsahibəsində də Azərbaycanın tranzit imkanlarını dəyərləndirərək ölkəmizin iştirakı ilə reallaşmaqda olan dəhlizlərin əhəmiyyətini də qiymətləndirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilər: "Biz iki dəhliz üzərində yerləşirik - Şimal-Cənub və Şərq-Qərb. Əlbəttə, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni iş yerlərinin yaradılmasına imkan verir. Biz "Şimal-Cənub" nəqliyyat dəhlizinin "Şərq-Qərb" dəhlizi qədər vacib olacağı qənaətinə gəlməmişik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir".

Prezident vurğulayıb ki, son illərdə Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır. Bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir signal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir.

İlham Əliyev "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini belə dəyərləndirib: "Bu dəhliz də Azərbaycandan keçir, başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmirlər. Yəni Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün cəlbedici olur".

Bu gün Azərbaycan iqtisadi yüksəliş dövrünü yaşamaqla yanaşı, bir çox ölkənin müxtəlif sahələrdə əsas təchizatçısıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır, həmçinin dünyanın tranzit ölkəsinə çevrilib. Zaman göstərir ki, "Şərq-Qərb" dəhlizi kimi, artıq "Şimal-Cənub" dəhlizinin də əhəmiyyəti artmaqdadır. Eyni zamanda bu beynəlxalq dəhlizdən istifadə imkanlarının genişləndirilməsi də gündəmədədir. Təbii ki, bu dəhliz vasitəsilə daşımaların həcmində artımın region ölkələri kimi, Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Bununla dövlət gəlirləri artır, həmçinin Azərbaycan bir çox ölkənin əsas tərəfdaşlarından birinə çevrilir.

Göründüyü kimi, hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Bunu tələkləyib deyib, tərəfdaşlıq etdiyimiz böyük dövlətlər də bölüşür.

Azərbaycanın qitədə həqiqətən də enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamağı ölkə sərhədlərindən kənarında, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin müstəqil siyasətinin və uğurlu xarici diplomatiyasının real təzahürüdür.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

İşğaldan azad olmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib

də olan Xudafərin körpüsünə səyahət ediblər.

Bundan əvvəl ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu, sayca 4-cü anoloji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edib.

Çarlz Villinin rəhbərliyi ilə 20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah heyətinin səfəri yekunlaşıb. Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıtılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Səyyahlar səfər çərçivəsində Şuşa, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin miras edilmiş yurd yerləri və azad edilən ərazilərdə tikinti quruculuq işləri ilə tanış olublar. Həmçinin onlar Ağalı kəndinə və tarixi abid-

baş vermiş dağıntıları və həyata keçirilən yenidənqurma işlərini görmək insana müxtəlif hisslər yaşadır".

Qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABS-in MTP (Most Travelled People) klubunun təsisçisi

REGIONLAR



Pambıq əkinini sahələri ildən-ilə genişlənilir

Azərbaycanda neft-dən sonra ikinci strateji məhsul pambıqdır. Bu bitki həm gəlirli, həm də əhalinin məşğulluğu baxımından əhəmiyyətlidir. Sovetlər birliyi dönmədən pambıqçılıq sahəsində irəlidə olan ölkələrdən idi.

Ötən əsrin 82-ci ilində Azərbaycanda pambıqçılıq kənd təsərrüfatında 22 faizlə öndə gedən sahələrdən biri sayılırdı. Lakin 90-cı illərin əvvəllərinin məlum vəziyyəti bütün sahələrdə olduğu kimi, pambıqçılıqda da durğunluq yaratdı. Prezident İlham Əliyevin ənənəvi sahələrin yenidən dirçəldilməsi siyasəti pambıqçılığın inkişafında dönüş yaratdı. Dövlət başçısının 13 iyul 2017-ci il tarixli "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi bu sahəyə fermerlərin marağını artırdı.

Hazırda ölkəmizdə 24 rayonda pambıq becərilir. Dövlət bu sahə ilə məşğul olan fermerlərə bir sıra güzəştlər tətbiq edib. Pambıqçılığın stimullaşdırılması sayəsində ildən-ilə əkin sahələri genişlənir. Daha çox əkin sahəsi həm də yeni iş yerlərinin yaranması deməkdir. Mütəxəssislərin hesablamalarına görə, 200 min hektar sahədə pambıq əkilməsi 350-400 min

Bu həm gəlir, həm də yeni iş yerləri deməkdir

nəfərin işlə təmin olunmasına imkan yaradır.

Pambığın digər məhsullardan bir üstün cəhəti var. Bu məhsulun xarici bazarla çıxarılmasında heç bir problem olmur. Belə ki, pambıq dünya bazarlarında birjalarda satıldığı üçün onun hər hansı bir alıcıdan asılılığı yoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri yeni mövsümdə pambıq yığımını əlaqədar rayonlara səfər edərək fermerlərlə görüşür və onlara məsləhətlər verirlər. Nazirliyin nümayəndələri ilə "Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq" mövzusunda ilk regional müşavirə Sabirabad rayonunda keçirilib.

Tədbirdə çıxış edən nazirliyin nümayəndəsi Rəfail Quliyev iştirakçılara ölkədə 2022-ci ildə aparılmış pambıq əkinləri və görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, bu il nazirlik tərəfindən bütün istehsal prosesini əhatə edən kompleks tədbirlər planı hazırlanıb, nəzərdə tutulmuş tədbirlərin aidyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib. Məhsul yığım ərzində nazirlikdə pambıqçılıq şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə xam pambığın alışı qiymətinin cari ildə ikinci dəfə artırıldığı da bildirilib. Bu il xam pambığın hər tonuna görə 1-ci növ üçün 800, 2-ci növ üçün 780, 3-cü növ üçün 740, 4-cü növ üçün 700 manat müəyyən edilib. Xam pambığın alışı qiymətinin hər tona görə əlavə 100 manat qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manatdan çox əlavə gəlir əldə etməsinə imkan verəcək.

Nazirliyin Bitkiçiliyin təşkilatı və monitorinq şöbəsinin müdiri İmran Cümşüdoğ, "Aqroservis" ASC-nin sədr müavini İlyas Həsənov, pambıq tedarikçisi və emalı şirkətlərinin rəhbərləri müşavirədə çıxış edərək 2022-ci ildə məhsul yığımında istehsal prosesinə hazırlıq, dərman və texnika təminatı barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu il pambıq şirkətləri tərəfindən 23,7 min hektar sahədə innovativ texnologiyalarla pambıq əkinə aparılıb. Cari ildə pambıq sahələrində 4,1 dəfə kultivasiya, 2,4 dəfə seyrəltmə və kətmə işləri görülmüb. Səpinlə birlikdə və yemləmə şəklində 2,3 dəfə gübrə verilib, 4,9

dəfə xostəlik və zərərvericilərə, 65,6 min hektar sahədə isə əlaqə otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Müzakirələrdə həmçinin texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Yeri gəlmişkən qeyd edək ki, məhsuldarlığın yüksək olmasında müasir texnika və texnologiyalardan istifadənin xüsusi əhəmiyyəti var. Yeni texnikadan istifadə etməklə məhsuldarlığı 30-35, hətta 40 sentnerə çatdırmaq mümkündür.

Artıq suvarma, elektrik enerjisi ilə bağlı tədbirlər görülməyib, yeni pambıqçıyan kombaynlar, həmçinin müxtəlif kənd təsərrüfatı texnikası ölkəyə gətirilib. Bir sözlə, həm əkin sahələrinin genişləndirilməklə, həm də yeni texnikadan istifadə etməklə məhsul istehsalının artması gözlənilir. Bu, pambıqçılıqla məşğul olanların sosial rifahının yaxşılaşması ilə bərabər, dövlətin də külli miqdarda valyuta əldə etməsinə imkan yaradacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"

Qubada şəhid Eynulla Lətifovun xatirəsi əbədləşdirilib

İkinci Nügədi kəndində Eynulla Lətifovun şəhrəfinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib.

Kompleksin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbədə söz açılıb. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbiçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Müqəddəs vətən torpağımızın azadlığı uğrunda şəhid olan oğulların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

Bildirilib ki, Vətən müharibəsi şəhidi Lətifov Eynulla Niyətulla oğlu 2001-ci il sentyabrında Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günündən manqa komandiri kimi döyüşlərə qatılan Eynullanın ən böyük arzusu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yolunu gedərək şücaət göstərmək olub.

Qəhrəman oğr əvvəlcə Füzuli cəbhəsində döyüşüb. Bu döyüşlərdə yaralansa da, döyüş meydanını tərk etməyib. Sonrakı döyüş



yolu Cəbrayıl və Xocavənd istiqamətində olub. 19 yaşlı döyüşçü düşmənlə savaşa şücaəti ilə hərbiçilərimizin rəğbətini qazanıb. Eynulla oktyabrın 19-da Xocavənd rayonunda döyüş tapşırığını yerinə yetirərək düşmən mermisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Çıxış edən Lətifovun keçiydi döyüş yolundan, yüksək vətənpərvərliyindən danışılıb. Tədbirdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər söylədilər.

Akif ƏLİYEV,
"Azərbaycan"

Şəhid və qazi övladlarına məktəb ləvazimatları təqdim olunub



Yeni tədris ilinin başlanması münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazilərin məktəbli övladlarına forma və zəruri dərs ləvazimatları hədiyyə olunub.

Bu münasibətlə sentyabrın 9-da Şəki Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyinin, şəhid və qazi övladlarının, valideynlərin, təhsil işçilərinin iştirakı ilə tədbir keçirilib. Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi birdəqiqətlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açıb, şəhid və qazilərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Bildirilib ki, 44 gün davam edən və düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad olunması ilə noticələnen Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın ictimai

və qürur mənbəyinə çevrilib. Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.

Tədbirdə "Vətən naminə" İctimai Birliyin Şəki təşkilatının rəhbəri, şəhid anası Gülnarə Mustafayeva, Vətən müharibəsi iştirakçısı, qazi Asif Məmmədaliyev, şəhər icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilatı şöbəsinin müdiri Tural Məmmədov çıxış edərək, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, məktəblilərə yeni dərs ilində uğurlar diləyiblər.

Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivinin çıxışından və şəhid övladlarına həsr olunan klipin nümayişindən sonra tədbirdə iştirak edən məktəblilərə hədiyyələr təqdim olunub.

Qazaxda daha bir məktəb binası tikilir



Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da hiss olunur.

Bu, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında da öz əksini tapıb. Belə ki, həmin proqrama əsasən, Qazax rayonunu üzrə 11 məktəb binasının əsaslı təmiri və tikintisi nəzərdə tutulub.

Bundan əlavə, Heydər Əliyev Fondu da rayonda məktəblərin yenidən qurulmasında yaxından iştirak edir. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalər kənd tam orta məktəbi buna misal ola bilər. Məktəb əsaslı şəkildə yenidən qurulub, Şahnabə Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün 220 şagird yerlik yeni bina inşa olunub. Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta

məktəbi üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi də Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının daha bir təzahürüdür.

Hazırda rayonda Mehdi Hüseyn adına humanitar və təbii fənləri üzrə məktəb-liseydə son tamamlama işləri görülür. Dövlət başçısının müvafiq sərəncamı ilə yararsız bina sökülərək yerində 700 şagird yerlik yeni bina inşa olunur. Tikinti işləri sürətlə davam etdirilir. Məktəb binası 4 korpusdan ibarətdir.

Korpusun biri 4 mərtəbədə, 2-si 3 mərtəbədə, idman zalının yerləşməsi korpusu isə bir mərtəbədə ibarətdir. Yeni inşa edilən məktəbdə geniş, işıqlı sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, eləcə də kompüter otaqları, 172 yerlik yeməkhana və 312 yerlik axt zal inşa olunub.

İnşasına keçən ilin noyabr ayının əvvəlində başlanan məktəb-liseyin cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.


Sabir ƏLİYEV,
"Azərbaycan"

Sakinlərin qaz təchizatına dair müraciətləri dinlənilib

"Azəriqaz" İB-nin Göygöl şəhərində təşkil etdiyi "Açıq qapı" aksiyasında qeydə alınan müraciətlərin bir çoxu küçə qaz xəttinin çəkilməsi ilə bağlı olub.

İB-dən AZƏRTAC-a bildirilib ki, Balçılı və Nadil kənd sakinləri, şəhərin M.Ə.Sabir küçəsindən olan sakinlər əvvəldə qeyd edilən müraciətlərlə çıxış ediblər. Ağdağ qəsəbəsindən olan abonentlər fərdi yaşayış evinin qazlaşdırılması barədə istəklərini ünvanlayıblar. Eyniadlı müraciətlə çıxış edənlərin diqqətinə çatdırılıb ki, "Azəriqaz" İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

Aksiyada səsləndirilən digər müraciətlər də birliyin Gəncə Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq, bəzilərinin yerində baxılmasına dair tapşırıq verilib.





Koronavirusa qarşı mübarizə gücləndirilməlidir

Virusun mutasiyaya uğrayan yeni növləri meydana çıxa bilər

Əvvəli 1-ci səh.

Ölüm hallarının sayı isə 5 faiz azalaraq, dünya üzrə 13 mindən çox şəxs koronavirus səbəbindən dünyasını dəyişib.

ÜST-ün baş direktoru Tedros Gebreyesus qeyd olunan bu nəticənin ruhlandırıcı hal olduğunu bildirir de, xüsusilə vurğulayıb ki, bu tendensiyanın davam edəcəyinə heç bir zəmanət yoxdur. "Həftəlik ölüm hallarının sayı fevral ayından bu yana 80 faizdən çox azalmış ola bilər, lakin buna baxmayaraq, keçən həftə hər 44 saniyədə bir nəfər COVID-19 səbəbindən dünyasını dəyişib".

Bildirilib ki, koronavirus pandemiyası ilə birlikdə mübarizə aparmaq bütün dövlətlərin əsas işi olmalıdır: "Necə ki, ölkələr övvəllər tütün, nüvə silahları və iqlim dəyişikliyinə yaratdığı təhlükələrə dair müqavilələr imzalamaq üçün bir araya gəlirdilər, indi epidemiya və pandemiyala-

rın ümumi təhlükəsinə qarşı birgə mübarizədə bir araya gəlməlidirlər".

Unutmamaq lazımdır ki, yoluxucu xəstəliklərin səbəb olduğu pandemiyalar yer üzündəki hər bir insanı təhdid edir, buna görə də hər kəsin fikri bu məsələdə olduqca vacibdir. Brifinqdə açıqlanıb ki, bunun üçün ictimai dinləmələr keçirilir və COVID-19 pandemiyası ilə bağlı toplanan təcrübələrə əsaslanaraq gələcək pandemiyalarda da daha yaxşı müdafiə üçün bir çox mütəxəssislərin fikirləri əsas götürülüb. Mümkün qədər bir çox ölkələrdən yeni təkliflər və ideyalar gözlənilir. İctimai dinləmələrin birinci mərhələsi apreldə baş tutmuşdu, ikinci turu isə bu ayın sonunda keçiriləcək.

Koronavirusa yoluxanların 60 faizində qan azlığı müəyyən edilib

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev açıqlamasında bildi-

rib ki, COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yaranmış olduğunu müəyyən etməkdə olduqca önəmlidir: "Koronavirus infeksiyası respirator sistemində (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur. COVID-19-un bilavasitə hematopoetik sistemə təsiri nəticəsində anemiya ortaya çıxır. Beləliklə, koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib".

Hökim qeyd edir ki, koronavirus infeksiyası həmçinin insan orqanizminin laxtalanma sistemində də dəyişikliyə səbəb ola bilər. Trombotik ağrılaşmalar əsasən xəstəliyi ağır keçirən şəxslərdə rast gəlinir. Bu ağrılaşmalara miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya daxildir. Ağrılaşmaların diaqnostikasını təyin etmək üçün radioloji diaqnostika və laborator testlər vacibdir. Bundan əlavə,

miokard infarktı keçirənlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı ilə, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görəndə zaman çətinliklərlə üzləşirlər.

T.Həziyev tövsiyə edir ki, immuniteti zəifləyənlər, xərcəng xəstəliyindən müalicə alanlar və onlarla birgə yaşayan ailə üzvləri tənəffüs yolları infeksiyalarının ötürülməsi riskini azaltmaq üçün virusa qarşı mübarizə qaydalarına daha ciddi əməl etməlidirlər. Eyni zamanda dərmanların həkim nəzarəti olmadan birbaşa dayandırılmasının nəticələri xəstə üçün daha riskli ola bilər. Bu səbəbdən hər hansı bir dərman dəyişikliyinə öncə xəstələrin həkimlə əlaqə saxlamaları mütləqdir.

Aydan XƏLİLOVA, "Azərbaycan"

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 10.09.2022
Ümumi yoluxanların sayı	817 596
Ümumi sağalanların sayı	805 170
Aktiv xəstə sayı	2 574
Ümumi test sayı	7 191 050
Ümumi ölüm sayı	9 852
Yeni yoluxanların sayı	274
Yeni sağalanların sayı	613
Bu günkü test sayı	3 252
Bu günkü ölüm sayı	3

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	10.09.2022
Vaxtdan vaxtına ümumi sayı	13 872 584
1-ci doza vaxtdan vaxtına sayı	5 376 789
2-ci doza vaxtdan vaxtına sayı	4 864 789
3-üncü doza vaxtdan vaxtına sayı	3 370 682
Ümumi vaxtdan vaxtına sayı	260 324
Gün ərzində vaxtdan vaxtına sayı	1 662
1-ci doza vaxtdan vaxtına sayı	454
2-ci doza vaxtdan vaxtına sayı	222
3-üncü doza vaxtdan vaxtına sayı	835
Gün ərzində vaxtdan vaxtına sayı	151

Şimali Koreya özünü nüvə dövləti elan etdi

Ölkə lideri Kim Çen İn bu qərarla bağlı hər hansı danışıqların aparılmayacağını bəyan edib

Şimali Koreya lideri Kim Çen İn ölkəni nüvə dövləti elan edən qanun imzalayıb. Ölkə rəhbəri bu qərarın qəti olduğunu və ölkənin nüvəsizləşdirilməsi, yəni nüvə silahından imtina ilə bağlı hər hansı danışıqların mümkünlüyünü istisna edib.



Yeni qanun həm də ölkənin özünü qorumaq üçün qabaqcıl preventiv nüvə zərbəsindən istifadə etmək hüququnu təsbit edir. Xatırladaq ki, KXDR-ə qarşı tətbiq olunan sərt sanksiyalara baxmayaraq, Pxenyan 2006-

2017-ci illər arasında altı nüvə sınağı keçirib. Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq hərbi potensialını gücləndirməyə davam edir və ehtimal olunur ki, KXDR raketləri artıq Şimali Amerika materikinə çata bilər.



2019-cu ildə Kim Çen İn və ABŞ-in o vaxtki prezidenti Donald Trump arasında baş tutan iki yüksək səviyyəli, lakin nəticəsiz sammitdən sonra Pxenyan ardıcıl olaraq yeni atışlar və nüvə sınaqları həyata keçirib.

Hazırda isə ölkələr arasında danışıqlar dalana dirənib. Co Bayden administrasiyası Pxenyanla danışıqlara hazır olduğunu bildirir de, ABŞ Prezidentinin Şimali Koreya lideri ilə görüşə hazır olub-olmadığı hələlik bəlli deyil.

Ağ Ev həmçinin bildirib ki, Pxenyanla əlaqə saxlamaq cəhdləri və koronavirusun yayılması ilə bağlı ölkəyə edilən

yardım təklifləri indiyədək cavabsız qalıb.

Keçən il ABŞ Şimali Koreya ilə bağlı siyasətini yenidən nəzərdən keçirib və məqsədinin Koreya yarımadasının "tam nüvəsizləşdirilməsi" olduğunu bir daha təsdiqləyib. Amerika lideri Co Bayden buna diplomatiya və "sərt qarşılıqlı"nın birləşməsi yolu ilə nail olacağını söyləyib.

Şimali Koreyanın rəhbəri Kim Çen İn isə cavabında bildirib ki, ölkəsi "həm dialoqa, həm də qarşıdurmaya" hazırlaşmalıdır.

Qeyd edək ki, bu il Koreya yarımadasında gərginlik yenidən kəskin şəkildə artıb. Belə ki, Pxenyan rekord sayda ballistik raket buraxılışı həyata keçirib. Öz növbəsində Cənubi Koreya və ABŞ son illərdə yarımada da keçirilən ən böyük birgə hərbi təlimlərlə cavab veriblər.

Rizvan CƏFƏROV, "Azərbaycan"

Baş Prokurorluq: "Qusar rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilib"

Prokurorluq və polis əməkdaşları tərəfindən peşakarlaq həyata keçirilən istintaq-oməliyyat tədbirləri nəticəsində Qusar rayonu ərazisində 8 il əvvəl qeyri-aşkar şəraitdə törədilmiş qətlin açılması təmin edilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əzərtac-a daxil olan birgə məlumatına görə, aparılmış intensiv istintaq və oməliyyat tədbirləri ilə müəyyən edilib ki, 2014-cü ilin iyun ayında Qusar ra-

yon sakini Sevidnik Nəzirov digər şəxslərlə qabaqcıl əlbir olmaqla aralarında yaranmış mübahisə gedişatında tanışları Mahir Fərzəliyevə çoxsaylı bıçaq xəsarətləri yetirməklə onu qəsdən öldürüb.

Sevidnik Nəzirov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmaqla istintaqa təhvil verilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Sevidnik Nəzirov şübhəli şəxs qis-

mində dindirilərək törətdiyi oməli etiraf edib və Mahir Fərzəliyevi basdırıqları yeri göstərib.

Hadisə yerinə baxış zamanı S.Nəzirovun göstərdiyi yerdən insan sümükləri aşkar edilərək müvafiq qaydada götürülüb. Hazırda cinayət işi üzrə istintaq-oməliyyat tədbirləri davam edir.

Əvvəlki illərdə bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

- "Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13
- "Qaya" firması (012) 566-77-80, (050) 214-40-53
- "Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01
- "Səma-M" MMC (012) 594-09-59
- "Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22
- "Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00
- "City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

Ölümə aparıcı yol...

Narkomanların cəmiyyətə qaytarılması hər kəsin borcudur

Əvvəli 1-ci səh.

Anonim narkoloji kabinetdə işləyirəm və müraciət edənlərin çoxu "mən bilmədim", "bunu mənə bir tanışım verdi", "mən belə deyildim", bir qismi maraqlı xarakterə narkotik vasitələrə qurşandığını, bəziləri isə "əsəblərim yerində deyildi, narkotik vasitə qəbul etdim və bundan sonra sakitləşdim" deyir. Bu vasitəni qəbul edəndə bir müddət iç üzünü insana göstərmir. Bir müddət keçəndən sonra isə insanın əsəbi artır, yuxu rejimi pozulur, iştahı demək olar ki, itir. Belə insan normal cəmiyyətdə yaşaya bilmir, ağrıyır. Narkotik maddə istifadəçiləri ən böyük nemət olan sağlamlıq və azadlıqdan məhrum olurlar. Müşahidələrimə görə, hər 10 nəfərdən 6-da müalicə müsbət nəticə verir. Burada həkim işin müəyyən hissəsini görə bilər. İşin digər bir qismi ailənin üzünə düşür. Prosesin əksər hissəsi, hələ 50-60 faizi xəstənin özümdən asılıdır. Xəstə öz qarşısına məqsəd qoymayıbsa, nəticə də olmayacaq".



başlayırdı və buna tab gətirə bilmirdim. Bu ağrı narkomanlar bütün bədən sümüklərinin bir-bir sanki sındırılması kimi hiss edilirdi. Çətin də olsa müalicə olunmağa qərar verdim. Müalicədən sonra ağrılarımdı. Bundan əlavə, psixoloqa, psixiatra müraciət etdim. Hələ də seanslara gedirəm. Elo bil nəyəndən dünyaya gəlirəm".

bütün növlərinin yayılmasına qarşı mübarizə tədbirləri həyata keçirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin işə olunaraq istintaqa təhvil verilməsi istiqamətində oməli tədbirlər davam etdirilir".

Narkotiksiz gələcək naminə

Azərbaycanda narkotik vasitələrlə mübarizə geniş vüsət alıb, istər məarifləndirmə sahəsində, istərsə də narkotik vasitələri təbliğ edən, satan, onları əkib-becərən şəxslərə qarşı ciddi tədbirlər görülür. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. İnsanları, xüsusilə gəncləri sağalmaz xəstəliklərə düşürən onları ömrünü qorumaq üçün "ağ ölüm"dən qurtulmaq məqsədilə respublikamızın müxtəlif bölgələrində məarifləndirici layihələr həyata keçirilir. Belə tədbirlərin görülməsi artıq ölkəmizdə ənənəyə çevrilib.

Narkotik vasitə gələcəyin peşəkar musiqçisinin, idmançısının, mühəndisinin, müəlliminin, həkiminin və digərlərinin ya ömrünü yarıda kəsir, ya da karyerasını məhv edir. Bu bəlaya bulaşan birini ölümə doğru itələmək yerinə, onu ölmədən pəncəsindən almaq cəmiyyətin əsas vəzifələrindən biri olmalıdır. Ən düzgün oməli həmin şəxsin yollarını sarıyıb onu yenidən cəmiyyətə qaytarmaqdır.

Elsən YƏHYAYEV, "Azərbaycan"

"Bu bələdan tezliklə xilas olmaq istəyirəm"

Bütün dünyada bununla bağlı heç də asan olmayan mübarizə gedir. Amma insanlıq üçün böyük bəla olan narkomanıya hələ də yayılmaqda davam edir. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparır və pis vərdətlər əlverişli. Narkotiklərin təsir altına düşmüş iki şəxsə həmsöhbət olduq. Adının çəkilməsini istəməyən 24 yaşlı narkotik istifadəçisi olan gənc deyir ki, dərindən ağrıları və yuxu pozuntuları onun həyatını zülmətə çevirib: "Tərgitmək istəyirəm. Düzüdü, 2 ay yaxındır ki, qəbul etmirəm. Tərgitmək istəməyimin əsas səbəbi davranışlarımda idarə edə bilməməyimdir. Çox sevdiyim insani bələda incidirəm, deməli, vəziyyət çox gərgindir. Məni pis günlərə düşürən bu bələdan tezliklə xilas olmaq istəyirəm".

Adının anonim qalmığını istəyən narkotik istifadəçisi olmuş xanım həmsöhbətimiz isə 6 aylıq müalicədən sonra normal həyata qayıdığını bildirdi: "Narkotik maddə tapma bilmədikdə kəskin ağrıları

Son 8 ayda narkomanıya ilə bağlı 7344 fakt aşkarlanıb

Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə oməliyyatlar keçirilmiş, müxtəlif marşrutlarla narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev qəzetimizə verdiyi məlumata görə, cari ilin 8 ayı ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən 2 ton 856 kiloqram narkotik vasitə qanunsuz dövriyyəyə çıxarıldı: "Onun bir ton 308 kiloqramı heroin, 152 kiloqramı tiryək, 19 kiloqramı həşiş, 1 ton 265 kiloqramı mariyuana, 291 kiloqramı isə metamfetamin-dir. Ümumilikdə 8 ay ərzində 7344 fakt aşkarlanıb. 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5149 nəfər kişi, 160 nəfər isə qadındır. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin

Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına 41 nömrəli Humanitar və riyazi-iqtisad təməyüllü Elitar Gimnaziyaya tərəfindən 8 iyul 2021-ci ildə Türkan Ramiz qızı Əliyevaya verilmiş E № 388856 saylı attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhəri, Nəsimi rayonu A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəb tərəfindən 2020-ci ildə Zilan Ramiz qızı Əliyevaya verilmiş E № 281196 sayılı attestat itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN!

İsmayılı Rayon Məhkəməsinin sədri Rəfayel Şirinov və məhkəmənin kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının sədri Hafiz Nəsimovun vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

QƏNBƏR NƏSİBOVUN

QƏNBƏR NƏSİBOVUN

QƏNBƏR NƏSİBOVUN

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə

e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39, Məslul katib - 539-43-23, Məslul katib müavinləri - 539-44-41, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsiblik - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sözlənlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 6473 Sifariş 2516 Qiyməti 40 qəpik